

## (Əvvəli ötən sayımızda)

Artıq yeni hədəf bəlli idi: Ömər yüksəkliyi! daha öndə olmaq üçün əsgərlərimiz yüksəklikləri elə ilk anlardan bir-bir azad edirdilər. Qəhrəman qazımızın dediklərindən;

"Artıq neçə saat keçmişdi. Biz məqsədimiz Zəfər olarkən ilk anda bir neçə kəndlərimizin işgaldən azad olunma xəbərini aldı! Allah bundan sonra əsgərlərimizə daha da çox ilahi nur payladı və elə bundan bir neçə saat sonra, axşam saat 6-da əsgərlərimizin artilleriya zərbələri daha da gücləndi. Əsgərlərimiz qartal kimi düşmənin üstüne şığıyırıldılar. Aslan kimi kukreyib bozqurd kimi nərə çəkərək dağlara dırmanırdılar. İşgaldən azad olunması üçün yeni-yeni hədəflər bəlli olmağa başlayırdı." Mən qanadlanıb uçmaq, ilhamlanıb yeni-yeni dastanlar yazmağa hazırlaşarkən mənim Qazim də silahı ilə vətənin ən böyük azadlıq dastanını yazdırdı. Artilleriya çoxdan düşmən postunu vurub məhv etmişdi. Əsgərlərimiz durmadan irəliləyirdilər! Türkə durmaq yaraşmazdı! Düşmənlə qabaq-qabağa, həm də əlbəyaxa döyüşən əsgərlərimiz onlara aman vermədilər. O saat darmadağın etdilər!

Təbii ki, mənim Qazim dastanında şəhidlərimizin olduğunu da deyir... Əslində, bu itki deyil... Biz onları qazanmışıq... Yenidən qazanmışıq... Zəfərlə birləşdə onlar yenidən bize qayıdılardı... Onlar ölməyiblər... Onlar Şəhidlik zirvəsinə ucalıblar və ruhları şad olaraq azad edilmiş torpaqlarımızın səmalarında uyuyurlar.

"Kişi kimi döyüşmək üçün kişi olmaq lazımdır" deyiminin min birinci sübutu olaraq düşmən yenə arxadan

li yolda addımladı və bu yolda ayağına daş yox, raket belə dəysə, sürünenrək, qarış-qarış da olsa yenə də bu yolda olacağını qərarlaşdırılmışdı.

Növbəti qələbədən sonra onlara göstəriş gəldi ki, Daşkəsənə qayıtmaq lazımdır. Artıq Murovdəg yüksəklikləri, Talış kənd yüksəklikləri, Talış kəndi və Suqovuşan mənfur düşmən tapdağından azad edilmişdi, əlbəttə ki bu qələbələrdə Qazimiz də yaxından iştirak etmişdi. Orada onunla ciyin-ciyinə mərddliklə döyüşmiş silahdaşlarından şəhid və qazi olanlar da var idi.

Qəhrəmanım öz silahdaşlarını və ümumilikdə Şəhidlərimizi və Qazilərimizi unutmur... Unutmamağı özünə borc bilir! Heç birimiz unutmamalıyıq və unutduramalıyıq! Bu torpağın hər qarışına Şəhidlər vermiş, Qazilər bəxş etmişik! Və sonunda onların sayesində vətənimizə Zəfər şərbəti daddırmışıq!

Şəhidlərimiz və Qazilərimiz döyüş meydanından götürüldü. İlk Qazilərimizə can verildi, Vətən uğrunda canını qurban verən İlk Şəhidlərimiz isə dəfn edildi...

Artıq Tərtər-Kəlbəcər istiqamətin də Qazimiz və onun silahdaşları qarşısında qoyulmuş tapşırıq layiqincə yeriňə yetirilmişdi və indi onları vətənin azadlığı uğrunda yeni-yeni şərəfli tapşırıqlar gözləyirdi.

7 oktyabrda artıq növbəti döyüş tapşırığı verildi! Zəfər bizi gözləyirdi! Hədəf artıq Füzuli şəhəri və onun yaşayış məntəqələri idi!

Əsgərlər silah-sursatları götürdülər və günorta saat 1-də Füzuli şəhəri istiqamətində yollandılar. Axşam saat 11-ə işləmiş onlar uzun yol qət etdikdən sonra Füzuliyyə çatdırılar.

Əsgərlər Dövlət Sərhəd Xidmətinin komendantlığında idilər. Komandir

ğulu olur ki, sözləri ifadə etmək çətinləşir... Təkcə, qrup yox, həmin gün Füzuli istiqamətində döyüşən bütün əsgərlər qarşılara məqsəd qoymuşdular: Ya Qələbə ya da yenə Qələbə! Bundan başqa ikinci yol yoxdur!

Rauf da öz ailəsi ilə danışındı. İçindəki hislər müxtəlif idi. İstəyirdi ki, anasının, atasının, ailəsinin səsini eşitməmiş Şəhid olmasın... Elə biliirdi ki, bundan sonra daha bir də ailəsi ilə danışmayacaq... Valideynlərin bildirməsə də, çox duygulu idi... Can şirin şey idi, lakin Vətən ondan da şirin idi onun üçün! Rauf ailəsi ilə sonuncu dəfə danışmış kimi danişdi. İçini bütünlükə boşaltdı. Qismət... Bəxt... Tale... Döyüş Raufun alına yazılmışdı Allah tə-

cölləri, cəmənləri, dərələri, dağları, gördüyü hər qarış vətən torpağını azad etdiyinə görə fəxr edirdi, qürur hissi keçirirdi! Hər gün o, hər addım ireli getməsi ilə babalarının ruhunu narahatlıdan azad edirdi! Buna görə fəxr edirdi! Fəxr edirdi ki, Azərbaycan türkükür və bu azadlıq mücadiləsinin bir parçasıdır!

Beləliklə, həmin günü saat 12-də artıq Rauf və döyüş yoldaşları növbəti döyüş tapşırığını yerinə yetirməyə tam hazır idilər. Onlar "Ya Qazilik, Ya Şəhadət, təki vətən sağ olsun!" deyib döyüşə atıldılar. Pələng kimi, ər kimi, nər kimi meydana atıldılar və Zəfər gününü daha da yaxınlaşdırmaq üçün döyüşdülər!

Füzulinin bir neçə kəndinin azad edilməsi uğrunda başlanılan həmin döyüşlərdə Rauf deyir ki, çoxlu sayıda Azərbaycan fədailəri hərbi zirehli texnikalar və tanklarla düşmənin üzərinə ley kimi şığıyır, düşmənlərə aman vermir, düşmənin üzərinə doğru irəliləyirdilər. Yuxu onlar üçün heç nə idi. Çünkü onlar körpələri güllə səsləri oyatmasın deyə döyüşürdülər. Ölüm onlar üçün heç nə idi, çünki Vətən, Haqq, Ədalət yolunda şəhadətin Allah dərgahında ən yüksək məqam olduğunu bilirdilər! Ulu Ruhların şad olması Raufun və döyüş yoldaşlarının əsas məqsədlərindən biri idi! Çünkü onlar bu dünyadan narahat getmişdilər... Onlardan biriləri də onun öz babaları və nənələri idi... Allahım möcüzə edərdi, onlar bir anlıq yaşayardı, indi Raufun qəhrəmanlığına, onun barəsində yazılan bu qəhrəmanlıq dastanına baxıb fəxr edərdilər... Bəlkə də Allah dərgahında elə bunu da edirlər...

Keçidləri yolların yaxınlığında azad edilmiş strateji yüksəkliklər, düşmənə məxsus, ordumuz tərəfindən məhv edilmiş QRAD qurğuları, müxtəlif hərbi texnikalar, hərbi maşınlar görünürdü. Vurulmayan hərbi texnikalar isə müzəffər ordumuzun qarşısında davam gətirə bilməyən düşmən qubuq qədğindən hərbi qənimət kimi götürürdü.

Düşmən onların yerlərini bilməsin deyə Rauf və onun döyüş yoldaşlarının olduğu hərbi avtomobilin işıqları söndürülmüşdü. Çünkü düşmən onları görüb tez artilleriya və minaatanlarla hücum edə bilərdi. Sürücü zil qaranlıqda avtomobili ustalıqla idarə edirdi, çünki Vətən, Ana harayına işıqsız da getmək olar... Bu, qaranlıqda qara pişik axtarmağa bənzəyirdi... Onlar isə qaranlıqda qara pişik axtarmırdılar, qaranlıqda Millətin işıqlı, sakit, şən Sabahını axtarır, bunun üçün vuruşurlar! Hər dəfə döyüşə başlamazdan əvvəl Rauf əlini Allaha açıb sona qədər dua edirdi: "Allahım, Zəfərimizi daim eylə! Bizi müzəffər eylə! Bizi dərgahına göndər, ancaq Azərbaycan övladının ayağına daş dəydirmə! Allahım, Sən bizi qorū! Elə et ki, heç olmasa, sağ-salamat döyüşə çataq, pilotsuzlar kolonumuzu vurmasın! İzninlə səhəri sağ-salamat aça bilək, Allahım!"...

Allah Raufun duasını qəbul etdi... Hələ neçə duaları O, qəbul edəcəkdi... O, bu duaları qəbul etməklə qalmayıb Raufun şirin canını qoruyaçaqdı...

Səhəri sağ-salamat açıldılar. Düşmən onların kolonunu görə bilmədi. Səhər tezden kolon Füzuli rayonunun müvəqqəti işgaldə olan kəndlərindən birinin yaxınlığına çatıldılar. Rauf onu da deyir ki, oraya ermənilər ad qoymuşdu. Əslində, nəinki həmin kəndə, bütövlükdə Füzuliye, Qarabağ onlar ad qoymuşdular. Axırda nə oldu? Rauf kimi Şanlı Əsgərlərimiz həmin adı elə ermənilərin özü ilə birlikdə cəhənəmə gəndərdi!..



## Zəfərə can fəda! - Qazi Rauf Qasimov

vurmağı üstün tutdu ve arxadan dəyən minamış zərbəsi Qazimən ayağını yüngül yaraladı... Qazim heç bir ağrı hiss etmirdi. Ona görə də heç nə olmamış kimi ağrının yerinə vətən sevgisini məlhəm edərək dayanmadan döyüşürdü. Vətən sevgisi və qalib olmaq istəyi ağrıları tamamilə ona unutdururdu deyə "Haydi Döyüşə!" dedi Qazim!

Saat 8-də isə Əsgərlərimiz həmin dağı və yüksəklikləri də azad etdilər. Düşmənə növbəti dərs verərək neçə saat əvvəl "dərs verməyə çalışın"ları da birdəfəlik yox etdilər. Mühüm strateji yüksəkliklər əsgərlərimiz tərəfindən azad edilmişdi. Asan relyef şəraitində olsa belə arxadan vurmağı çalısan düşmənlərin oturduğu yerdə artıq Azərbaycan əsgərləri aslan kimi, öz torpaqlarında vuruşurdular! Onların postları da bizim əlimizdə idi, indi də bizim əlimizdədir! Növbəti mühüm tapşırıq da həll edilmişdi! Cəsur, qorxmaz, mərd, şərəfli əsgərlərimiz özləri kimi şərəfli Zəfər yolunda durmadan addımlayırdılar! Çətinlikdə də olsa, dualarla, tekbirlerlə, sədalarla, imanla bu tapşırığın da öhdəsindən gəldilər!

Qazimiz Rauf Qasimovun dilindən; "Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlısı olaraq azad etdiyimiz postlarında bir neçə saat gözlədik. Sonra Müdafiə Nazirliyinin əməkdaşları gəldilər və biz həmin yüksəklikləri onlara təhvil verdik. Özümüz isə növbəti tapşırıqların icrasına tələsdik"

Mənim Qazim bu şərəfli yolda ilk Zəfəri çaldı! Düşmənə növbəti dəfə qalib gələrək əməliyyatları sonuna qədər qəhrəmanlıqla icra etdi! Qorxmadan, yorğunluq nədir bilmədən, şərəf-

onları qrup şəklində düzdü. Əsgərlər qrup şəklində düzülmüşdülər və hər qrupda 13-14 nəfər əsgər var idi. Ümumilikdə, orada Raufla birgə onun təqrübən 150 nəfər əsgər yoldaşı cəmləşmişdi. Komandır əmrini verdi! Füzuli istiqamətində Zəfərə doğru irəli! Qazim deyir ki, özümüzlə yemək götürmədik, ərzaq götürmədik. Onların əvəzinə çoxlu silah-sursat götürdü. Çünkü döyüdə ər kişinin arxadağı ciyin-ciyinə döyüdüyü əsgər yoldaşı, bir də silah-sursatıdır! Türkün silahı olmalıdır! Türkün silahı hem güc, həm qüvvət, həm də qələmdir ki, mən də Raufun dediklərini qələmimlə kağız üzərinə həkk edirəm və etməliyəm! Rauf deyirdi ki, artıq o qədər sursatımız, zəruri olan hər növ silahlımız var idi ki, paltarımızda onları daşımış üçün yer qalmamışdı.

Rauf 13 nəfərdən ibarət gizir heyətindən təşkil edilmiş snayperçi-kəşfiyyatçı qrupun tərkibində olmaqla həm də qrup komandirinin müavini idi. Qrup komandiri isə Ələşər Ələşəroğlu idi. Onun da adını qeyd etməyi özümə borc bildim. O, əsgərlərimizlə ciyin-ciyinə döyüşmiş və Raufla birgə böyük qəhrəmanlıq göstərmişdir!

Rauf onu da deyir ki, əgər qrup komandiri yaralansa və ya Şəhid olsa, qrupu özü idarə etməli idi. Həmin qrup komandiri isə hal-hazırda sağdır və Qələbəni qeyd edən bizə qələbə bəxş edən minlərlə əsgərlərimizdən biridir!

Həmin günü saat 11-də əsgərlər onlar üçün narahat olmasına deyə öz ailələrinə zəng etdilər... Bəlkə də kimisi sonuncu dəfə öz ailəsinə zəng edirdi... Bu zaman insan o qədər duy-

rəfindən! Vətən uğrunda gedən bu döyüdə ya Qazi olmalıydı, ya da Şəhid!

Hər şeyə sonuncu dəfə baxırmış kimi yanaşan Rauf zəngi dayandırdıqdan sonra təsəvvürünə çox şey gətirdi. Ağlından keçirdiklərini bir cümlə ilə ifadə etdi: "İnşəAllah valideynlərimin sinəsinə övlad dağı çəkmərəm, onlar məndən nigaran qalmazlar..."

Ərənim bundan sonra ancaq döyüyü düşünürdü! Cəngi düşünürdü, hərbi, düşmənə məxsus, ordumuz tərəfindən məhv edilmiş QRAD qurğuları, müxtəlif hərbi texnikalar, hərbi maşınlar görünürdü. Vurulmayan hərbi texnikalar isə müzəffər ordumuzun qarşısında davam gətirə bilməyən düşmən qubuq qədğindən hərbi qənimət kimi götürürdü!

Vətən adlı qaraca torpağı düşünürdü! "Getdi var, döndü yoxdur" sözünün qüdrətini, "Şəhidlik" zirvəsinin əzəmətini düşünürdü! O, bu döyüdən sonra həmin torpaqda uyuya da bilərdi. Lakin Allah onu qoruyurdu... Rauf bunu biliirdi. Ona görə də bir az da inam hissi var idi. Yaşamağa inam! Ailəsinə, evinə, eşiyyinə qələbəni gətirməyə inam! Yoldaşları ilə birgə Rauf bunları düşünürdü...

Rauf qorxmardı, qorxudurdu! Qaçmirdı, yağı düşmənini qovurdu! İTİ QOVAN KİMİ qovurdu! Son nöqtəyə qədər düşmənləri qovurdu! Bununla o, fəxr edirdi! Düşmənləri qovduğuna görə, hər döyüdən zəfərlə qayitıldığına görə, yatmış ruhları ayıltığına, narahat ruhları şad etdiyinə, torpaqları Azad etdiyinə görə fəxr edirdi! Fəxr edirdi ki, bu Vətənin övladıdır! Türkür, Türkür, Türkür övladıdır!

Babalarının, nənələrinin bir vaxtlar su içdiyi bulaqları, gəzdiyi meşələri,

**(Davamı 12-ci səhifədə)**

### (Əvvəl 10-cu sahifədə)

Növbəti tapşırıq düşmən hərbi hissəsini nəzarətə götürmək və bununla da daha çox üstünlük qazanmaq idı.

Komandir öz əsgərlərini, ığidlərini sıraya düzdü. Və mühüm tapşırığı verdi: "Növbəti tapşırıqımız düşmən hərbi hissəsini darmadağın etməkdir! Düşmən qudurub, ığidlərim! Həddləri bildirməyin vaxtı gəlib çatıb! Onlara elə dərs verin ki, bundan sonra Türk ığidinin gücü nə imiş, bilsinlər! Haydi, ərənlərim, analarımızın-bacılarımızın gözünü yolda, ürəyini həsrətdə qoymayaq! Füzuli bizim idı, bizim də olacaq! Türk Zəfərə yeriməlidir! Zəfərə!"

Və Türk oğlu Zəfərə yeridi! Rauf öz snayperçi mövqeyini tutaraq düşmənlərə əsl snayperçinin necə olduğunu göstərdi! Əvvəlcə, Əsgərlərimiz HAROP-larla, artilleriya ilə düşmənə əks-hücum etdilər! Ondan sonra isə müdafiə olunmaq istəyən düşmənə Qurd Qapanı (Qurd fəndi) kimi basqın edildi! Düşmən çarəsiz vəziyyətdə qırılır, deşik axtarırdı ki, siçan kimi gizlənsin. Və tülükü kimi hiyləgərlik etməyə çalışırdı. Lakin Azərbaycanın rəşadətli əsgərinin bu yalanlara, bu hiylələrə qarnı tox idı! Bu döyüşdən əsgərlərimiz ancaq Zəfərlə çıxacaqdı! Onların əsas məqsədi bu idı!

Qabaqlarına hansı düşmən "əsgəri" çıxırdısa, hamısını ərənlərim dəryazla otu biçən kimi biçirdi! İmkan vermir ki, deşikdə gizlənsin. Demək olar ki, ərənlərimiz, əsgərlərimiz ancaq düşməni qovurdu! İTİ QOVAN KİMİ qovurdu! Düşmən qaça-qaca it kimi ləhləyirdi! Artıq onlardan nə tülükü çıxardı, nə çapqal. Sonuncu dəfə bir Türk əsgəri, bir Əli Zülfüqarı kimi Bayraqdar görməsinlər, bir Koroğlu nərəsi eşitməsinlər deyə ağillarına gələn tək fikir, əllərində olan tək imkan qəçməq idı! Silahlarını, toplarını, hərbi maşınlarını, texnikalarını, hətta palatarlarını və şalvarlarını bele qoyub qəçən düşmən, təbii ki, ərənlərimiz qarşısında davam getirə bilməzdə! Və Səfər kimin idi? Türkün! Zəfər kimin idi? Allahın və Ona inananların!

Gecə sonuncu dəfə ailəsi ilə danışan və Qəhrəmanlıq dastanını yazmaq istəyən 7 nəfər həmin dastanlı gündə Şəhidlik Zirvəsinə ucaldılar! Allah Onlarla birgə bütün Şəhidlərimizə rəhmət etsin! AMİN!

Qazımız Rauf həmin döyüslə bağlı xatırılarda həm də deyir ki, "postu itirən düşmən yenə də hiylələrindən əl çəkmirdi. Məkrli planları qarşıda idi. Postu itirdikdən sonra hündür dağın başından bizi minaatanlarla vurmaq qərarına gəlmışdılər və vururdular. Lakin tez bir zamanda elə cəza aldılar ki, bu cəzanı heç bir düşmən almaq istəməzdə". Bu cəza Türkün düşmənə verdiyi cəza idi! Allahın qırıncı olan Türkün!

Rauf həm də deyir ki, "biz şükr edirvə Allaha dua edirik ki, biz Azərbaycanın Üçrəngli, Nurlu Bayraqını həmin yerdə dalgalandırdıq! Qanlar və canlar bahasına da olsa biz həmin yeri işgaldən azad etdik! Şükr əlsün Allaha! Füzuli Türk Vətəni idı və Türk Vətəni də oldu!"

Hərbi hissə çox geniş və böyük idı. O hərbi hissə ki, donuzların tövləsi olmuşdu və Azərbaycan Əsgərinin oraya ayaq basması ilə indi ora çox yaxşı bir hərbi hissə olacaq. Orada çoxlu yeməklər, ərzaqlar, əşyalar, silahlar var idi. Yollarda qalmış qənimətlər orada da dayanmırıldı. Əsgərlərimiz yollarda qalmış bütün texnikaları qənimət kimi götürüb elə həmin texnikalardan düşmənin özünə qarşı istifadə

edir və bununla da düşmənə hərtərəfli gözdağlarından birini çəkdirirdilər.

Artıq dan sökülmüşdü. Türkün sabahı açılmışdı. Saat 2-də əsgərlərimiz, ərənlərimiz şadlıqla bu yeni zəfəri bayram kimi qeyd edirdilər. Raufun ürəyinə dammışdı və yəqinləşdirmişdi ki, bu saat komanda veriləcək, yeni tapşırıq gələcək və biz yenidən Zəfər yürüşünə davam edəcəyik!

Elə də oldu. Qəhrəmanların komandiri gəldi və yenidən əsgərləri sırayla düzdü və dedi;

- Ərənlərim! Əigidərim! Siz Füzulinin ığidlər yetirmiş kəndlərini işğaldan azad etdiniz! Siz gecə yatmadınız, ancaq yorğunluq nədir bilmədiniz. 10 milyonluq arxa cəbhə isə əvəzində Sizin qəhrəmanlığınıdan qürurla danışdı! Sizin azad etdiyiniz kəndlərin xəbəri bu 10 milyonu sevindirdi! Artıq biz daha çox irəliləmişik! Strateji yüksəklikləri, üstünlük qazandıran yerləri işğaldan azad etmişik! İndi isə növbəti hədəf bir qəsəbədir! Növbəti hədəf: HADRUT QƏSƏBƏSİDİR!

Əsgərlər sevinclərindən nə edəcəklərini bilmirdilər. Hadrutun işğaldan azad edilməsi Böyük Zəfərə daha da yaxınlaşmaq demək idı! SSRİ dənəmində azərbaycanlıları Hadrutdan məqsədli qaydada diđergin salmaqla əvəzində ermənilər oraya yerləşdiriklərindən orada o qədər ermənilər yaşayırı ki, az qala ora "erməni şəhəri" statusu

paqlar idı. Bütün torpaqlar azad edilməliydi və edildirdi də!

Saat 3 radələrində Cəbrayıl istiqamətində yeri-yurdu olmayan və bunu özləri "bilmeyən" düşmənlər Rauf və döyüş yoldaşlarının da içində olduğu "Kamaz"ı minaatanlardan və müxtəlif iricəpli silahlardan atəşə tutdular. Kamaz sağдан və soldan, qarşidan fasile-siz atəşə tutulurdu. Təlaş yox idi... Qorxu yox idi... Sürəcü o saat düşmənin bütün planlarının üstündən xətt çəkib dayanmadan sürətlə yoluna davam etdi.

Artıq onların əyləşdiyi Kamaz sürətlə Cəbrayıldan keçdi və Hadrut'a yaxınlaşdı. Tapşırıq daha da dəqiqləşirdi. "N" sayılı xüsusi təyinatlılar Hadrutda döyüşən əsgərlərə kömək edərək Hadrut qəsəbəsini işğaldan azad etməli idilər!

dür bir ərazidə idi. Əvvəlcə, "Harop"la dağlıq ərazilərdəki düşməni vurmali, sonra isə hücum etməli idik" deyir Qazımız Rauf.

Komandirin ratsiya əlaqəsindən sonra "Harop"lar düşmənin üstüne şığmağa başladı və düşmənimərməri yağışına bogdu. Bundan sonra düşmən artilleriya və aviasiya bombardmanları ilə darmadağın edildi, pərən-pərən düşdü, terrorçuların heç bir gücü qalmadı. Hükum edildi! Yüksəkliklərdəki düşmən postları da əsgərlərimiz tərəfindən darmadağın edildi!

Bundan sonra nədənsə, bir ara atəş səsləri dayandı. Haradasa, 10-15 dəqiqə sükut oldu. Silahlar lal-dinməz əsgərlərin qoynuna çökildilər. Ən birinci atəsi vurulmuş düşmən postlarının əsgərləri dayandırdı, cünki artıq yetəri qədər silahları da yox idi, bitmiş və tükenmişdilər. Postda, demək olar ki, heç nə qalmamışdı. De-

diyim kimi, pərən-pərən düşmən ugursuz düşmənlər atəsi dayandırdılar və öz məhv edilmiş əsgərlərinin meyitlərinə baxmağa başladılar. Rauf deyir ki, "onların itkisi Hadrut döyüşündə çox idi. Atəsi dayandıran aciz düşmən həm də bu hərəkəti ilə yalvarırdı ki, Siz də atəsi dayandırın, daha atmayın. Yəni ermənilər istər-istəməz Türkün gücünü görməyə məcbur oldular! Mövqelərdən güc ilə dayanan bir batalyon qədər



veriləcəkdi. Orada bir nəfər də olsun Azərbaycanlı tapmaq olmazdı. Hadrutun işğaldan azad edilməsi yağının kökünün oradan tamamilə kəsilməsi, təmizlənməsi, daha da çox iti qovan kimi qovulması, bununla da müqəddəs Şuşaya yolun açılması demək idi!

Düşməni sona qədər torpaqlardan qovmağa tam hazır olan və sonuna qədər bunu sübut edən ərənlərimiz və Rauf Hadrutistiqamətində yollandılar. Rauf sonuna qədər fəxr edərək və öyünərək deyir ki, "bu günə qədər qarışqanı incitmək istəməyən biz qarışqaları incidənləri (doğrudan da ermənilər həm təbiətə qarşı, həm də heyvanlara qarşı terror edirlər, torpaqlarımızdan qaçan zaman öldürükləri itlər və can dostları olan donuzlar bunun bariz nümunəsidir) belə desək, evləri yandıranları, qadınlara təcavüz edənləri, qoca-cavan demədən başkəsənləri, ocaq söndürənləri, bir sözlə, dünyada yaşamaq haqqı olmayan parazit düşmənləri - erməniləri məhv edərək sona qədər torpaqlarımızdan qovurduq!"

O, deyir ki, "sadəcə, düşməni məhv etməklə insanın hırsı soyumurdu, insan istəyirdi ki, bu günə qədər ermənilərin bizə qarşı etdiyinin hamisini ermənilərə qarşı etsin. Lakin biz bunu etmirdik, fərqimiz də elə bundadır... Fərqimiz olsun ki, Allah bizi bəyənsin və Zəfərimizi daim etsin! Onsuz da Türk Qəlebəsinin Paradını izleyən ermənilər kütəvi olaraq qırılacaklar və bir-birlərini didəcəklər... Onlar qeyri-rəsmi matəm elan edəcəklər, erməni "xalqının" matəmini..."

Hadruta doğru gedən yol sonra Şuşaya doğru uzanacaqdı... Şuşada da Şanlı Ordumuz Zəfər Tarixini, dastanını yazacaqdı! Rauf və döyüş yoldaşları fəxr edirdilər ki, yolboyu bu hərbi maşın gedirdi və dayanmırıldı, cünki arxada qalan hər qarış torpaq azad tor-

Kamazın yük yerində oturan və deyib-gülən əsgərlər nə qorxurdular, nə də təşvişə düşürdülər. Sadəcə, Qələbəni, Qələbəni və Yalnız Qəlebəni düşünürdülər! Hər dəfə olduğu kimi bu döyüşdə onlar həyatla vida etməyə hazırlaşmışdır. Rauf da həmin döyüşçülərdən biri idi... "Öldü var, döndü yoxdur" deyirdi!

Artıq qəhrəman ərənlərimiz Hadrut'a çatmışdır. Rauf və əsgərləri Kamazdan düşdü və yenidən yeni Zəfərə yollandı! Xüsusi təyinatlılar Hadrutda idilər. Onlar döyüşə yeni çatan qardaş ərənlərini görəndə çox sevindilər və birgə Zəfər üçün döyüşdülər!

Zəfərə doğru olan bu yol zəhmətən keçirdi. Rauf etiraf edir ki, "döyüş çətin keçirdi. Düşmən dağın başında, əsgərlərimiz isə aşağıda idi. Buna baxmayaraq, üstünlüyü Şanlı Əsgərlərimiz xüsusi bacarıqla tez əldə etdilər! Xüsüsilə də "Harop"ların bu işdə rolə əsas və böyük oldu. Düşmənin qorxulu yuxusu olan "Bayraqdar" və "Harop" səmada rəqs edirdi və bununla da düşmənin əlinənə əsas və önemli strateji yüksəklikləri geri alırdıq!"

Komandir, mayor Ələkbərov qanlı döyüş gedə-gedə hər an ratsiya ilə əsgərlərlə əlaqə saxlayaraq onları daha da ruhlandırdı:

- Narahat olmayın, elə də uzaq məsafə qalmayıb. Strateji yüksəklikləri nəzarətə götürmüşük. Bir neçə saat sonra artıq Hadrut da işğaldan azad ediləcək! Üstünlük bizdədir! Əmr edirəm ki, döyüş meydanına daha çox "Harop"lar gəndərilsin! Düşmənin yüksəkliklərdəki mövqeləri "Harop"-larla vurulsun!

"Bu ratsiya əlaqəsi əsgərlərimizin irəliləməsi üçün çox önemli idı. Cünki əgər "Harop"lar göndərilməsəydi, Hadruta girmək bir az çətinləşə və ya gecikə bilərdi. Hadrut dağlıq və hün-

"əsgər" Hadrut döyüşündə siçan kimi deşikdə gizlənməli oldu!" Bu qədər yalvarişdan sonra Azərbaycan əsgəri, Azərbaycan ərəni yenə də düşmənə aman vermədi, əksinə, vəziyyətdən istifadə edib daha da irəliyə getdi! Düşmənlər artıq öz saatlarını sayırdılar, qorxuqları başlarına gəlmişdi! Türk'lər gəlirdi! Türk'lər dağın başına çıxaraq onlarla əlbəyaxa döyüşəcəkdi! Rauf Hadrut dağlarının başına qalxanda artıq təlimdə öyrəndiklərindən istifadə etməyin vaxtının gəldiyini daha da çox hiss edirdi... Təlimdə O, neçə-neçə Qarabağ dağlarının, Şuşa dağlarının, Murov dağının xəyalını qururdu! O xəyal gerçəkləşmişdi! Rauf və döyüş yoldaşları Hadrutu işğaldan azad edirdi!

*(Davamı var)*



**Sevindik NƏSİBOĞLU,**  
şair-publisist, "Həqiqət" Tarixi  
Araşdırımlar İctimai Birliyinin  
"Gənc İstedad" diplomçusu.